

**AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI ŞURASININ
QƏRARI**

Bakı şəhəri

№308/9

22 fevral 2019-cu il

**2018-ci ildə auditor təşkilatlarının (sərbəst auditorların) apardıqları auditlərin
keyfiyyətinə kənar nəzarətin vəziyyətinə dair icmal barədə**

“Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyasında (2012-2020-ci illər)” nəzərdə tutulmuş tədbirlərin icrasının təmin edilməsi, Auditorlar Palatasının 2018-ci il üzrə iş planının 3.2-ci "IFAC-ın 1 №-li Üzvlüyə dair Öhdəlik Tələblərinə (SMO) müvafiq olaraq təsdiq edilmiş plana əsasən auditor xidmətinin keyfiyyətinə nəzarətin aparılması və onun nəticələrinə dair icmalın hazırlanması" və Auditorlar Palatası Şurasının 2018-ci il 23 fevral tarixli 298/2 nömrəli qərarı ilə təsdiq edilmiş "Auditor təşkilatları və sərbəst auditorlar tərəfindən aparılmış auditlərin keyfiyyətinə kənar nəzarətin həyata keçirilməsi üzrə 2018-ci il üçün Plan-qrafik"ə əsasən 2018-ci ildə auditor təşkilatlarının (sərbəst auditorların) apardıqları auditlərin keyfiyyətinə kənar nəzarətin vəziyyətinə dair Auditorlar Palatasının Şurası yanında Keyfiyyətə nəzarət üzrə komitə (V.Kərimov) və Auditin keyfiyyətinə nəzarət şöbəsi (Y.Namazəliyev) tərəfindən hazırlanmış icmalı müzakirə edərək Auditorlar Palatasının Şurası

QƏRAR ALIR:

1. 2018-ci ildə auditor təşkilatlarının (sərbəst auditorların) apardıqları auditlərin keyfiyyətinə kənar nəzarətin vəziyyətinə dair hazırlanmış icmal nəzərə alınsın (əlavə olunur).

2. "Ernst & Yanq Holdingş (SiAyEs) Bi.Vi." Şirkətinin Azərbaycan Respublikasındakı filialının (Rəhbər İlqar Vəliyev), "PraysVoterhosKupers Audit Azərbaycan" MMC-nin (Audit üzrə direktor-auditor Fəxri Mustafayev), "Deloitte & Touche" MMC-nin (Direktor Nuran Kərimov), "ANR Audit" MMC-nin (Direktor-auditor Namik Abbaslı), "Smart Audit" MMC-nin (Direktor-auditor Emil Məmmədov) və Sərbəst auditor Nəcəf Talıbovun apardıqları auditlərin keyfiyyətinin Beynəlxalq Audit Standartlarının tələblərinə uyğun olması qeyd edilsin.

3. Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2009-cu il 30 dekabr tarixli 206/7 sayılı qərarı ilə 2010-cu il 1 yanvar tarixindən etibarən Respublikada Beynəlxalq Audit Standartlarının tətbiqinə başlanmasına baxmayaraq, auditin keyfiyyətinə kənar nəzarət göstərir ki, bir sıra auditor təşkilatları və sərbəst auditorların göstərdikləri auditor xidmətinin keyfiyyəti Beynəlxalq Audit Standartlarının tələblərinə hələ də tam cavab vermir. Bunlardan: "M.A. Audit" (keçmiş "Moss Adams Azərbaycan") MMC-ni, "Zaman Audit" MMC-ni, "V.İ.P. Audit" MMC-ni, "L.B. Audit xidməti" MMC-ni, "Premium Audit" MMC-ni, "Şəfəq Audit Konsaltinq" MMC-ni, "Audit Grup" MMC-ni, "BKR İŞİK" MMC-ni, "Azal-Audit" MMC-ni və sərbəst auditorlar: Musa Sadiqov, Çingiz Abbasov, Şirxan Gülməmmədov, Daşqın Məmmədov, Novruz Pənahov, Elçin Əliyev, Köçəri Alıyevi qeyd etmək olar.

4. Üç və daha çox halda Beynəlxalq Audit Standartlarının tələblərinə əməl etməyən auditor təşkilatlarının rəhbərlərinə: "M.A. Audit" (keçmiş "Moss Adams Azərbaycan") MMC (Qabil Allahverdiyev), "Zaman Audit" MMC (Hüseyn Cəbiyev), "V.İ.P. Audit" MMC (Elçin

Fərəcov), "Premium Audit" MMC (Nicat Kərimov), "Şəfəq Audit Konsaltinq" MMC (Şirvan Abbasov), "Audit Grup" MMC (Natiq Məmmədov) və sərbəst auditorlar: Musa Sadiqov, Çingiz Abbasov, Şirxan Gülməmmədov, Daşqın Məmmədov, Novruz Pənahova ciddi xəbərdarlıq elan edilsin və onların nəzərlərinə çatdırılsın ki gələcəkdə belə hallara yol verərlərsə bəzələrində daha təsirli tədbirlər görülməkdir.

5. Auditor təşkilatları: "BKR İŞİK" MMC (Elvin Əliyev), "Azal-Audit" MMC (Elzadə Suleymanova) və sərbəst auditorlar: Elçin Əliyev, Köçəri Alıyevin İki halda Beynəlxalq Audit Standartlarının tələblərinə əməl etmədikləri onların nəzərlərinə çatdırılsın.

6. Sərbəst auditor və auditor təşkilatlarının apardıqları auditlərin keyfiyyətinin yüksəldilməsi, habelə fəaliyyətlərində aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədi ilə aşağıdakı tədbirlərin həyata keçirilməsi onlardan tələb edilsin:

- Beynəlxalq Audit Standartlarının tələblərinə tam olaraq riayət edilməsi;
- Auditorların iş sənədlərində auditorun seçməsinin və audit prosedurlarının daha geniş təsvirinin verilməsi;
- Auditin sənədləşdirilməsi zamanı Palata Şurasının 2015-ci il 20 oktyabr tarixli 267/7 nömrəli qərarı ilə təsdiq edilmiş "Auditin aparılması və sənədləşdirilməsinə dair Təlimat"ın tələblərinə riayət edilməsi;
- Auditdə əhəmiyyətliyin müəyyən edilməsi prosedurlarının ilkin sənədlərdə ətraflı əks etdirilməsi;
- Auditor hesabatını forlaşdırmaq üçün auditor sübutlarının daha tam və etibarlı mənbələrdən əldə olunmasının təmin edilməsi;
- Audit zamanı yüksək texnologiyalardan istifadənin genişləndirilməsi;
- Auditin real vaxt çərcivəsində aparılmasının təmin edilməsi;
- Auditin yekunlarına dair rəhbərliyin ilkin müzakirəsinin və son məlumatlandırılmasının iş sənədlərində əks etdirilməsi;
- Əvvəlki audit zamanı aşkar olunmuş səciyyəvi nöqsan və çatışmazlıqların aradan qaldırılıb-qaldırılmaması barədə iş sənədlərində qeydlərin aparılmasının təmin edilməsi;
- Auditorun Hesabatında auditor tərəfindən sifarişçinin hansı Maliyyə Hesabatı formalarının tətbiq edilməsinin aydın göstərilməsi;
- İş sənədlərində auditorun və təsərrüfat subyektlərinin risklərinin qiymətləndirilməsinin düzgün əks etdirilməsi.

7. Bu qərarın mətninin Palatanın internet səhifəsində yerləşdirilməsi təmin edilsin.

Palata sədrinin müavini

Fəxrəddin İsmayılov